

# İxracın şaxələndirilməsi zamanının tələbidir

"Cənub qaz dəhlizi"nin təməli 2014-cü il sentyabrın 20-də - "Ösrin müqaviləsi"nin 20 ili tam olan gün Bakı yaxınlığında Səngəçal terminalində qoyulub. Dəhlizin açılış mərasimi də elə həmin məkanda 2018-ci il mayın 29-da keçirilib.

Bələ qlobal bir layihənin qısa müddətdə - 4 ildə araya-ərsəyə gəlməsi böyük uğur idi. Çünkü "Cənub qaz dəhlizi" Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirən nəhəng bir layihədir. Bu dəhliz dörd mühüm seqmentdən ibarətdir və bunların reallaşması "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsini, CQBK-nin (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsini, TANAP-in (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-in (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişini əhatə edirdi. İki ilk seqmentin - "Şahdəniz-2"dən qazın əldə olunması və CQBK-nin genişləndirilməsinin başa çatdırılması layihənin rəsmi açılışını etməyə imkan verdi.

"Cənub qaz dəhlizi"nin tikilib işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanırdı. Bundan əvvəl Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri de təxminən 4 ilə çəkilmişdi. Sonra bu kəmərlə yanaşı, "Şahdəniz-1" qazını Azərbaycanın 13 rayonundan keçməklə Gürcüstana və Türkiyəyə çatdırıran Bakı-Tbilisi-Ərzurum boru xətti inşa edilmişdi. Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi"nin bünövrəsi, başlangıcı rolunu oynamışdı.

"Cənub qaz dəhlizi"nin uzunluğu 3500 kilometrdir. Dəhliz boyu bir-birinə möhkəm "halqa" ilə bağlanan üç kəmər böyük ehtiyatlara malik "Şahdəniz" yatağından hasil olunan qazın Avropa bazarına ötürülməsini təmin edir. Avropanın enerji xəritəsini dəyişdirən nəhəng layihə 2020-ci ilin son günündə TAP-in istismara daxil olması ilə tam sona çatdı. "Cənub qaz dəhlizi"nin "onurğa sütunu" adlandırılın TANAP-in açılışı isə 2018-ci il iyunun 12-də olmuşdu.

Zaman indi bu kəmərlərin genişləndirilməsi məsələsini gündəmə gətirir. Məlum-



dur ki, Azərbaycan qazına tələbat getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanistana, Bolqarıstan, İtaliyaya, Ruminiyaya, Macaristana və Serbiyaya qaz ixrac edir. Ölkəmizdən qaz idxlə etmək istəyən daha neçə-neçə ölkədən müraciətlər alırı.

Yeni çağırışlar qarşısında qaza tələbatın artması və bu ehtiyacın ödənilməsi isə kompleks tədbirlərin görülməsini, o cümlədən ixrac infrastrukturunun şaxələndirilməsini zərurətə çevirir. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanistan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi də bu tələbatın ödənilməsi məqsədindən irəli gəlmişdir. Keçən il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilmişdir. Azərbaycan qazının Balkan ölkələrinə nəql olunması üçün İon-Adriatik qaz kəmərinin de tikintisi nəzərdə tutulub. Bu, TAP-in davamı olacaq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdıracaq.

2023-cü il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Ruminiya), FGSZ (Macaristan) və "Eustream" (Slovakıya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu" imzalanmışdır. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün bu 4 ötürüçü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Ruminiya, Macaristan və Slovakıyanın təkmilləşdirilmiş ötürüçü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Azərbaycan dünyada artıq etibarlı tərəfdən kimi hörmət və nüfuz qazanıb. Pre-

zident İlham Əliyev bu il aprelin 26-da Almanıyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialogu"nın Yüksək Səviyyəli Seqmentində çıxış edərək həmin məsələyə də toxunub: "Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdəşlilik haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komisiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən memorandumda əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmayıının təzahürüdür, çünkü biz qaz hasilatımızın artırılmasına böyük həcmde sərməye yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda "yaşıl gündəliyimiz" hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb... 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və "yaşıl enerji" imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək-enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qısqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmi lərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq".

İxracın artırılması üçün ən vacib şərtlərdən biri hasilatın artırılmasıdır ki, ölkəmizin ehtiyatları buna da imkan verir. Hazırda "Cənub qaz dəhlizi"nin əsas bazası "Şahdəniz" olsa da, işlənən bir sıra digər yataqların da gələcəkdə ona qoşulacağı istisna deyil.

**Flora SADIQLI,  
"Azərbaycan"**